



Müvəqqəti Sığınma İqamət İcazəsi: Bunun mənası sizə nədir?

Sizə Müvəqqəti Sığınma İqamət İcazəsi verilib. İmmiqrasiya və Vətəndaşlıq Xidməti (IND)-nin verdiyi qərarla bu qeyd olunub. İqamət İcazəsi sizə həm haqlar və həm də öhdəliklər gətirir. Bu bröşurada sizə bu haq və vəzifələr barədə məlumat verilir.

Müvəqqəti Sığınma İqamət İcazəsi

İqamət İcazəsi sizə bu imkanları verir:

- Hollandiyada yaşama İcazəsini göstərir
- Şəxsiyyətinizi göstərir. İqamət İcazəsi bir şəxsiyyət vəsiqəsidir.

Bu İcazə bəlli bir müddət üçün etibarlıdır. Vəsiqədə qeyd olan məlumatı kontrol edin, məlumatlarınız düzgün olmasa, nə edəcəyiz bröşuranın altında yazılıdır.



Müvəqqəti Sığınma İqamət İcazəsi məlumatları

Aşağıdakı məlumat sizin İqamət İcazəsi vəsiqəsinin ön tərəfindədir:

- 1- Ad: soyadınız və adınız
- 2- Sonaçatma tarixi: İcazə bu tarixə qədər etibarlıdır
- 3- Veriliş yeri və tarixi: İqamət İcazəsinin aldığı yeri və tarixi qeyd olunub
- 4- Sənədin növü: III nömrə, sığınacaq əlaqədar müvəqqəti bir İcazədir
- 5- Xüsusiyyətlər: Burada oturma haqqınız qeyd olunub.

Vəsiqənin arxasında aşağıdakı məlumatlar var:

- 6- Doğum tarixi və yeri, vətəndaşlığı və cinsiyyəti
- 7- Xüsusiyyətlər: İşləmək hüququ.
- İqamət İcazəsi sizə Hollandiyada işləməyə İcazə verilib-verilmədiyini göstərir
- 8- İqamət İcazəsinin başlayış tarixi: bu tarixdən etibarən Hollandiyada İqamət hüququnuz var
- 9- V-numarası: 10 rəqəmli V-nömrəsi İqamət vəsiqəsinin altındadır. Bu nömrə VNR hərflərindən sonra gəlir. Sizin V nömrəniz IND-dan aldığı məktublarda da vardır.

İndi nə etməlisiz?

Əcnəbilər vəsiqəsini (W dokument) gəri verin və onun yerinə iqamət vəsiqəsini alınız. Bəzi vaxtalar qərarı aldıqdan sonra iqamət icazəsini də alırsız. Bir neçə həfdə ərzində İND-dən məktub alacaqsız. Bu məktubda hansı tarixdə və harda iqamət vəsiqənizi alacağınız bildirilir. İqamət vəsiqəsini almanız üçün əcnəbilər vəsiqəsini qaytarmalısınız.

- Bələdiyyəyə qeydiyyatdan keçin. Siz Şəxslərin Əsas Qeydiyyatına (BRP) keçməlisiniz. BRP-də Hollandiyada yaşayan hər kəsin şəxsi məlumatları saxlanılır. Bəzi hallarda qəbul qərarı verildikdən sonra bələdiyyə özü geydə alır. Hələ qeydiyyatdan keçməmişsə, o vaxt belediyəyə əlaqə saxlayın. Adınız və doğum tarixinizin düzgün olduğunu yoxlayın. Doğum sənədi, evlilik sənədi və şəxsiyyət vəsiqəsi kimi mümkün qədər çox sənəd gətirin. Qeydiyyatdan sonra bir Vətəndaş Xidmət Nömrəsi (BSN) alacaqsınız. Bu, BRP-də qeydiyyatdan keçən hər kəs üçün unikal bir fərdi rəqəmdir. Hökumətlə bütün əlaqələr üçün bir BSN lazımdır. BRP və BSN haqqında daha ətraflı məlumat üçün www.rijksoverheid.nl səhifəsinə baxınız. Və ya 1400-ə zəng edin. BRP-də qeydiyyatdan keçdiniz və başqa yere daşındığınızda, yerləşdiyiniz bələdiyyəyə də qeyd olmanız lazımdır. Bələdiyyə sonra BRP-də ünvan detallarını dəyişir.
- İqamət icazəni həmişə yanınızda olsun. İqamət icazəsi sizin şəxsiyyət vəsiqənizdir. Hollandiyadakı 14 yaşlı və üstü hər kəs öz kimliyini bildirməlidir. Misal üçün siz İqamət icazənizi polisə və ya başqa bir dövlət nəzarətçisinə göstərə bilməlisiniz. Özünüzü tanıda bilmədiyiniz üçün cəza alabilirsiniz.
- Sağlamlıq sığortasını həyata keçirin. Qanuna görə, əsas tibbi sığortanı almaq məcburiyyətindəsiniz. Bu sığorta, ev doktoru, xəstəxana və aptek xərclərini ödəyir. Siz əsas sığorta şirkətini özünüz seçə bilərsiniz. Sağlamlıq sığortası bağlandıqdan sonra həkim və diş həkimi yanında qeydiyyatdan keçə bilərsiniz. lazımı hallarda ev doktoru sizi xəstəxanaya göndərə bilər. Daha ətraflı məlumat üçün www.rijksoverheid.nl saytına baxın. Və ya 1400-ə zəng edin.
- İnteqrasiya. Qanuna görə, Hollandiyaya inteqrasiya etməlisiniz. Demək ki, siz Holland dilini öyrənməlisiniz. Və Hollandiyalı cəmiyyət haqqında məlumat almalısınız. Bununla əlaqədar Təhsil İcra Agentliyindən (DUO) siz bir məktub alacaqsınız. Siz özünüz inteqrasiyanızın tənzimləsi üçün məsuliyyət daşıyırsınız. İnteqrasiya xərclidir. Siz inteqrasiya imtahanını başanlı keçirdiyiniz zaman inteqrə olmuş sayılırsınız. Bir inteqrasiya kursuna uymadığınız təqdirdə DUO sizə bir cəza verə bilər. Əgər 18 yaşdan kiçiksiniz və ya qanuni pensiya yaşına çatmışsınız isə, o zaman bu vətəndaş inteqrasiyası öhdəliyi sizə aid deyildir. Və artıq bir inteqrasiya kursuna qatılmaq lazım deyildir. Daha ətraflı məlumat üçün www.inburgeren.nl səhifəsinə baxınız. Və ya DUO-da Vətəndaş İnteqrasiya İdarəsinə müraciət edin: 050 599 96 00.

İndi nə edə bilərsiniz?

- Əgər müstəqil yaşamaq üçün sizə iqamət icazəsi verilmişsə, ailəni birləşdirməyə müraciət edə bilərsiniz. Xaricdə qalan ailə üzvlərin müəyyən şərtlər altında Hollandiyaya gələ bilər. Şərtlərdən biri prosedurun vaxtında başlamasıdır. Bu, verilən qəbul qərarını aldıqdan üç ay ərzində olmalıdır. Bu sizin ailə üzvlərinizin harda olduğundan xəbərsiz olduqda etibarlıdır. Prosedura sizin ailə üzvləriniz üçün müvəqqəti iqamət icazəsi (MvV) müraciət etməsi ilə başlar. Bu müraciət pulsuzdur.

mvv üç aydan çox qalmaq üçün bir viza növüdür. Ərizəni Hollandiyada təqdim edə bilərsiniz. Bu müraciət üçün, bu elektron formasından istifadə edin:

'Aanvraag voor een machtiging tot voorlopig verblijf - nareizigers asiel'.

Ərizə formasını www.ind.nl saytında tapa bilərsiniz. VluchtelingenWerk Nederland işçiləri müraciət işində sizə kömək edə bilər. Ailənizin üzvləri özləri də ərizə təqdim edə bilərlər. Bu iş üçün onlar xaricdəki səfirliyə müraciət etməlidirlər.

Diqqət edin! Sığınma tələbinə 3 aydan çox öncə cavab verilmiş isə o halda sığınacaq əsaslı ailəni birləşdirmək üçün ərizə təqdim etmək çox gecdir. Artıq ailəni birləşdirmək üçün normal bir ərizə təqdim edə bilərsiniz. Bu müraciət xərclidir və sığınacaq əsaslı ailəni birləşdirmək prosedurundan daha sərt şərtlər tətbiq olunur. Misal üçün, ailənizin üzvlərini dəstəkləmək üçün kifayət qədər gəlir əldə etməlisiniz. Bu prosedur üçün " Aanvraag voor het verblijfsdoel familie en gezin (referent)" ərizə formasını istifadə edin. Bu formmanı www.ind.nl saytında tapa bilərsiniz.

Diqqət edin! sığınacaq axtaran bir ailənin üzvü olaraq iqamət icazəsi aldığınızda, artıq ailə birləşməsinə müraciət edə bilməzsiniz. Ailəni birləşdirmək üçün normal bir ərizə təqdim edə bilərsiniz.

- Siz işləyə bilərsiniz. Bunun üçün işverənin işvermə icazəsinə (TWW) ehtiyac yoxdur. Gəlir əldə etmək üçün bir bank hesabına ehtiyacınız var. Hər bir bankda hesab açma bilərsiniz. İcraçı institut İşçi Sığortaları (UWV) sizə iş haqqında daha çox məlumat verə bilər.

Baxın: www.uwv.nl/particulieren və ya UWV-ə zəng edin: 0900 9294.

- Siz özünüz yaşayış üçün ev axtara bilərsiniz. Sığınmaçılar Mərkəzi Orqanı (COA) yaşayış yeri tapmaqda sizə kömək edə bilər. Bir ev tapdığınız təqdirdə COA mərkəzini tərk edirsiniz.

- Xaricdə səyahət edə bilərsiniz. İqamət icazəsi aldığınız üçün, məsələn, bir tətillik və ya bir iş gəzintisi üçün xaricə səfər edə bilərsiniz. Bu iş üçün etibarlı bir pasporta ehtiyacınız olacaq. Bu şərt uşaqlarınıza da aiddir.

Pasportunuz yoxdursa, bələdiyyəyə qaçqın pasportu üçün müraciət edə bilərsiniz. Bir qaçqın pasportu müraciət etmək pul verməlisiz. Qaçqın pasportu tələb olunduqdan bir neçə gün sonra gedib onu alabilirsiniz. Bəzi ölkələr üçün pasporta əlavə olaraq vizaya ehtiyacınız var.

Diqqət edin! Qaçqın pasportu ilə mənşə ölkənizə gedə bilməzsiniz. Qaçqın pasportu haqqında daha ətraflı məlumat üçün, bələdiyyəyinizlə əlaqə saxlayın. Daha uzun müddət üçün xaricə gedirsiniz? İND-dən sizin iqamətizə olan ehtimali nəticələr barədə soruşun. İND sizə qayıdıqdan sonra özünüzü Əcnəbilər Polisində (AVİM) bildirməyiniz lazımlıdır.

İqamətin uzatma tələbi/ Müddətsiz Sığınma İqamət izasəsi tələbibir

İqamət icazəsinin üzərində etibarlı olduğu tarix bildirilir. Müvəqqəti iqamət icazə müddətini uzatmaq zamanında vacibdir, yəni müvəqqəti icazə müddətinin sona çatmasından əvvəl. Siz müddətsiz iqamət icazəsi üçün müraciət edə bilərsiniz. Bu iş üçün müvəqqəti iqamətin başa çətməsindən biraz qabaq baş vurməlisiniz. Müvəqqəti İqamət icazəsini müəyyən bir müddətə uzatmaq istəyirsiniz və ya müddətsiz iqamət üçün müraciət etmək istədiyiniz, o zaman "Aanvraag Verlenging verblijfsvergunning asiel voor bepaalde tijd; və ya Verblijfsvergunning asiel onbepaalde tijd; və ya EU-verblijfsvergunning voor langdurig ingezetenen" formasından istifadə edin. Forma üçün www.ind.nl saytında baxa bilərsiniz. Ərizənizi çox erkən verməyin.

İqamət icazəsinin etibri başa çatmadn öncə müraciət etməlisiz. Müddəti bitmədən 4 həftə əvvəl uyğundur. İqamət icazənizi vaxtında uzatmaq və ya müddətsiz icazə müraciəti üçün siz özünüz məsuliyyət daşıyırsınız.

Mənşə ölkənizə yekun qayidiş

Əgər qalıcı olaraq geri dönməyi düşünürsünüz, o halda yardım və məsləhət üçün Hollandiyanın Miqrasiya İnstitutu (NMI) ilə əlaqə saxlaya bilərsiniz. Daha ətraflı məlumat üçün www.nmigratie.nl saytına daxil olun və ya 030 236 42 45 nömrəsinə zəng edin.

İtirmə, oğurluq, zərər və ya yanlış məlumatlar

- İqamət vəsiqənizi itirdiyinizdə və ya oğurlandığında əvvəlcə polisə bəyanat verməlisiniz. Bu iş üçün sizin V-nömrəniz lazım olacaq. Bu nömrəni İND-dən aldığınız kağızlarda tapa bilərsiniz. Polis sizə protokoldan bir təsdiqlənmiş kopi verəcək. Ondan sonra İND- dən yeni bir vəsiqə tələb edə bilərsiniz. Yeni vəsiqə üçün müraciət etdiyinizdə polis protokolundan da bir kopi göndəriniz.

- İqamət vəsiqəsi zədələnmişdir mi? əgər iqamət sənədiniz pis şəkildə zədələnbə, artıq ondan etibarlı şəxsiyyət vəsiqəsi kimi istifadə edə bilməzsiniz. Bu halda İND-ə dəyişməsi üçün bir ərizə təqdim etməlisiniz. Vəsiqənin dəyişməsi üçün zədələnmiş iqamət sənədinin ön və arxa hissəsinin surətini göndərəcəksiniz. Yeni İqamət icazəsini aldığınız zaman zədələnmiş sənədi qaytarmalısınız.

- İqamət sənədində səhv məlumatlar varmı? İND bu Şəxslərin Əsas Qeydiyyat məlumatından (BRP) istifadə edir. Buna görə bu haqda ilk olaraq bələdiyyəyinizlə əlaqə saxlayın. BRP sizə aid məlumatların doğru olub-olmadığını yoxlar. BRP-də olan sizə aid məlumatlar səhvdirsə, onda ilk növbədə orda dəyişdirilməlidir. Yalnız ondan sonra iqamət icazənizin dəyişdirilməsi üçün İND-ə müraciət edə bilərsiniz. İND-ə alternativ iqamət sənədi üçün ərizə verməniz üçün, www.ind.nl ünvanında " Aanvraag vervanging of vernieuwing vreemdelingendocument" formasını istifadə edin. Yeni bir oturma icazəsi müraciət üçün pul alınır. Yeni iqamət icazəsini aldığınız zaman pulunu ödəyəcəksiniz.

Bir sualınız varmı?

İND veb saytına baxın, www.ind.nl və ya İND ümumi nömrəsinə arayın. Telefon nömrəsi 088 043 04 30-dır. İND ilə bazar ertəsindən cümə gününə qədər saat 9:00-dan 17:00-dək əlaqə saxlaya bilərsiniz. Xaricdən bu nömrəyə zəng edin: +31 88 043 04 30.

Bu yazı *Immigratie- en Naturalisatiedienst (IND)* | www.ind.nl tərəfindən nəşr oldu. Bu nəşrə istinadən haqlar əldə etmək olmaz. Əgər tərcüməsi təfsir ixtilafına yol açarsa, O halda Hollanda dilində yazı əsas tutulacaqdır. Bu nəşrdə olan məlumatdan mənşə qeydi şərtilə istifadə olunabilir.